

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 37 (1405) 23 fevral - 24 fevral 2017-ci il



19-cu əsrin əvvəllərində Cənubi və Şimalı Qafqazda siyasi vəziyyət son dərəcə ağırlaşmışdı. Rus Çarı Birinci Pyotrun vəsiyyətinə uyğun, planlı şəkildə hərəkət edən Rus imperatorları mərhələlərlə bu əraziləri ələ çəkirirdilər. 1819-cu ildə Şəkidə xanlıq ləğv edildi və Rusiyanın qayda-qanunları ilə komendantlıq yaradıldı. Bir müddət sonra isə komendantlıq quberniya üslub-ıdarəsi ilə əvəz edildi.

19-cu əsrin sonlarında Azərbaycanın Şəki şəhərində fəaliyyət göstərən qubernatorun ailəsində xəstələnən olur və qubernator yerli bəylərdən soruşur ki, burda ən yaxşı həkim kimdir. Ona cavab verirlər ki, nə bu şəhərdə nə də qonşu rayonlarda Balakəndən-Şamaxıya qədər bu bölgədə sizi maraqlandırıran Avropa təhsilli həkim yoxdur. Amma yerli bir nəfər var Həkim Baba adlı O, bütün insanların sağlamlığının qayğısına qalır. Qubernator bu türkəçərə ara həkiminə inanmadığını görə Tiflisdəki Qafqaz Canişinliyi ilə əlaqə saxlayır və oradan Şəkiyə Peterburkdə təhsil almış həkim göndərir. Həmin həkim qubernatorun ailəsindəki xəste ilə uzun müddət məşğul olmaq məcburiyyətində qalır. Qubernator həkimə məsləhet görür ki, ona lazımlı olan şərait yaradılsın və həkim boş vaxtlarında şəhərde xəstələr qəbul etsin. Onlar razılaşırlar və həkim bir neçə gündən sonar xüsusi olaraq onun üçün hazırlanmış binada işə başlayır. İki aya qədər yeni açılan həkimxanasında oturur amma onun yanına gelən olmur. Bu qubernatoru çox maraqlandırır, yenə yerli bəylərlə bir məclisde olanda sual edir:

-Bu neçə olur, müsəlmanlar xəstələnmir?

Ona cavab verirlərki:

- Xəstələnlər, amma onlar bizim öz həkmimizə müraciət edir və şəfa tapırlar. Bu cavab qubernatorun xoşuna gəlmir. Bir neçə gün ərzində yena Tiflis canişinliyi ilə əlaqə saxlayır, bu məsələni həll etmək yollarını hazırlayıv və Şəkidə bütün bölgənin sevimli, xeyirxah adamı olan Həkim Babanı həbs etdirib sürgünə göndərir. Bu hadisə təxminən 1877-1878-ci ildə olub. Evin dən, ailəsindən, ömrü boyu sevə-sevə yaşıdıği doğma Şəkidən, hər enisini, yoxsununu, yamacını, dağını, meşəsini addım-addım gəzib, min bir dərdin dərmanı olan

Kasimov şəhərindəki qimnaziyaya düzələn Pyotr Babayev ailəsinin maddi çətinlikləri səbəbli burada cəmi 3 il təhsil ala bilir. 18 yaşından fəhləliyə başlayan Pyotr müxtəlif peşələrdə çalışır.

Pyotr Babayev XX əsrə Rusiyada baş verən 3 inqilabda iştirak edib və bu dövrə onun Vladimir İliç Lenin ilə yaxın dostluq münasibəti yaranır.

1904-cü ildə hərbi xidmətə çağırılan Pyotr Baltik donanmasına göndərilir.

bitgilər toplamaq vərdişindən uzaq düşdüyüne görə çox xiffət edən Həkim Baba təlehin bu hökmü ilə də barışmalı olur. Cətinliklə uyğunlaşdırığı müəmmalı həyatda yerlə sakınlərdən olan bir Rus qızı - Lyubov Qriqoriyevna ilə yeni ailə qurmaq məcburiyyətində qalır və 1883-cü ildə Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı, Şəkili Həkim Babanın ailəsində bir oğlan anadan olur. Uşaqlarına azərbaycanlı adı qoymaqla istəsə də, yerli hökumət buna icazə verməyib və Həkim Baba övladlarına rus adları qoymağın məcbur olub.

O, həyat yoldaşının xahişi ilə ikinci oğlunun adını Pyotr qoymur. Pyotrun atası və soy adı yazılıkən ruslar Həkim sözünü onun atasının adı kimi yazıblar. Rus əlifbasında H hərfi olmadığına görə Həkim-Akim yazılib. Atasının adını isə soy adı kimi yazılıb. Beləliklə Rusiyada bütün sənədlərdə Pyotr Akimoviç Babayev yazılıb, belə de tərixe düşüb. Əslində isə bu Həkim Babanın oğlu Pyoturdur.

Bir neçə ildən sonra Şəkiyə yeni qubernator təyin edilir və yerli bəylər ələ ilk görüşdə ondan xahiş edirlər ki, Həkim Babanı geri qaytarın. Az müddət sonra bəylərin xahişi yerinə yetirilir və Həkim Baba Rusiyadakı yeni ailəsi ilə birləkən doğma Şəkiyə qayıdır. Onlar bir neçə il Şəkidə yaşayırlar. Amma Şəki mühitində uyğunlaşa bilməyən Lyubov Qriqoriyevna öz uşaqlarını da götürüb Kasimovo şəhərinə qohumlarının yanına qaydır.

Kasimov şəhərindəki qimnaziyaya düzələn Pyotr Babayev ailəsinin maddi çətinlikləri səbəbli burada cəmi 3 il təhsil ala bilir. 18 yaşından fəhləliyə başlayan Pyotr müxtəlif peşələrdə çalışır.

Pyotr Babayev XX əsrə Rusiyada baş verən 3 inqilabda iştirak edib və bu dövrə onun Vladimir İliç Lenin ilə yaxın dostluq münasibəti yaranır.


1904-cü ildə hərbi xidmətə çağırılan Pyotr Baltik donanmasına göndərilir.

1905-ci ildə o, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına üzv olur. Bununla da o, donanmada feal bolşevik təbliğatçısına çevirilir. Bir neçə dəfə həbs olunan Babayev karserdə vərəm xəstəliyinə düşür olur. Xəstəliyinə görə, o, donanmadan tərxis edilir və Rus-Yapon müharibəsinə göndərilir.

Müharibədən sonra Kasimov şəhərinə qaydan Pyotr Babayev burada Natalya Kuznetsova ilə evlənir və 1912-ci ildə onlar Moskvaya köçürülər. Moskvadın Sokolnikov rauonunda polis nəzarətində yaşayın Babayev burada tramvay parkında işə düzəlir. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda P. Babayev yenidən orduda sıralarına çağırılır. Almanlara qarşı cəbhədə vuruşan Babayev igitliyə görə "Georgi xaçı" medalı ilə təltif olunur. 1916-ci ildə yüksək peşəkarlığına görə ordudan geri çağırılır və Sankt-Peterburqdakı hərbi zavoda işə göndərilir.

Pyotr Babayevin çox aktiv inqilabi fəaliyyəti olub. Rusiyada II Nikolayın devrilməsi ilə nəticələnmiş 1917-ci il fevral inqilabında iştirak edən Pyotr Babayev böyük səs çıxlığı ilə mühüm hərbi əhəmiyyətli Patron Zavodunda məsul vəzifəyə təyin edilir. Bir müddət sonra P. Babayev Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinin üzvü seçilir. Burada o, Petroqrad Sovetinin hərbi təşkilatına daxil edilir. 1918-ci ildə RSFSR-in hərbi işlər üzrə komissarı Podvoyski Pyotr Babayevi alman hücumunun qarşısını almaq üçün cəbhəyə ezmədir. Amma ağır xəstəliyi üzündən Pyotr geri qayıtmaga məcbur olur və arxa cəbhədə O, mühüm bir vəzifəyə təyin olunur. P. Babayev qiymətli və əhəmiyyətli avadanlıqların Petroqraddan Moskvaya evakuasiyasına rəhbərlik edir. Daha sonra Babayev Moskvada Sokolnikovo rayon partiya komitəsinin katibi və bu rayonun deputati seçilir.

1918-ci ildə bolşevik partiyasının tapşış-



riyi ilə Tambova göndərilən P. Babayev burada quberniya İcraiyyə Komitəsinin üzvü və Tambov şəhər partiya komitəsinin başçısı vəzifələrində işləyib. Moskvaya qayıdan sonra partiyanın Moskva komitəsinin üzvü və Moskva Şəhər Soveti İcraiyyə Komitəsinin üzvü seçilir.

O vaxt ağır, çətin günler yaşayın, inqilabdan sonrakı Moskvanın bir hissəsində küçə döyüşləri getdiyi üçün, insanların fərdi mənzilləri və məisət şəraitləri, idarə və müəssisələr, ictimai yerlər, parklar, meydانlar üçurulub dağıdilmişdi hər tərəf xərabalığa bənzəyirdi. Belə bir vəziyyətdə V.I. Leninin görüşən Pyotr Babayev atasından eşitdiyi iməcilik haqqı ona danışır. Deyir, mənim atam Azərbaycanlıdır və O, mənənə danışırı ki, bizdə təbii fəlakətlə üzləşənlər, yeni ailə qurmaq istəyib mənzili olmayanlara yaxınlaşdırmaq insanlar, dostlar, qohumlar yığışdır və neçə gün təmənnasız işləyirlər. Kollektiv emək tələb edən müxtəlif təsərrüfat və məisət işləri görürlər. V.I. Lenin soruşur ki, bunun bizi nə dəxli var. Pyotr Babayev deyir indi Moskva

pis gündədir, mən teklif edirəm şəhərdə belə bir iş təşkil edək. Amma qorxuram sonra burada işləyənlər zəhmət haqqı tələb edərlər. Ona görə də xahiş edirəm, siz də bu iməcilikdə iştirak edəsiniz və hamı görsün ki, Vladimir İliç də gəldi təmənnasız işlədi. Lenin bu təklifi çox bayənir və 1919-cu ildə Moskvada ümum şəhər iməciliyi çekirilir. Amma sonra bu iməcilik ideyası V.I. Leninin adı ilə tarixə düşdü.

Pyotr Babayev 1919-cu ildə Sokolnikovo Şəhər Sovetinin sədri seçilib. O, vəfat edənə qədər bu vəzifədə çalışıb. 25 aprel 1920-ci ildə min bir dərdə dərman edən Həkim Babanın sevimli oğlu Pyotr vərəm xəstəliyindən dünyasını dəyişib.

"Pravda" qəzeti onun ölümü haqqında yazmışdı: "Pyotr Babayev əsl bolşevik kimidi mödüyüş postunda vəfat etdi".

Onun adına Moskvada küçə və park var. Hazırda P. Babayevin adını daşıyan "Babaevski Konditer Konserni" Moskvada indiyə qədər ardıcıl olaraq fəaliyyətini davam etdirir.

1804-cü ildə rus sahibkarı Abrikosov tərəfindən yaradılmış bu zavod 1918-ci ildə milliləşdirilib. 1922-ci ildə Pyotr Babayevin adı konditer zavoduna verilib.

1983-cü ildə Şəki şəhərində Pyotr Babayev anadan olmasının 100 illiyi böyük tentənə ilə qeyd edilib. Mirzə Fətəli Axundzadə prospektində, qala divarları qarşısında bir park salındı və bu parkda Pyotr Babayev adı verildi burada onun büstü qoyuldu. Pyotr Babayev adına Şəkidə böyük bir üzümçülük savxozu olub və bu savxozdakı şərab zavodunda istehsal edilən müxtəlif çeşidlər şərablar Sovet ittifaqının hər yerinə satılırdı və şəherimizin büdcəsinə milyonlarla mənfəət gətirirdi. Şəki ipək kombinatının 3 nömrəli filialı P. Babayevin adına idi və həmin filialda yuzlərlə insan işləyib ailəsinə dolandırıldı, həmin fabrikda Şəkinin tarixi şöhrəti olan ipək istehsal edilirdi. Pyotr Babayev adına küçə var

idi və hər il onun adına olan müəssisələrin qazancından ayrılan vəsaitlə hemin küçədə təmir, tikinti abadlıq işləri görüldür. İndi nə Pyotr Babayev adına üzümçülük sovxozu yoxdur, nə onun adına olan şərab zavodu qalmayıb, nə də ipəkçilər onun adına olan filialda məhsul istehsal etmirlər. Cox təssüf ki, bir neçə il qabaq parkda təmir işləri aparılarken onun büstü də oradan götürüldü. Rysiya kimi böyük bir dövlətin in-diyyə qədər adına və şəxsiyyətinə hörmət olunan Pyotr Babayevin Azərbaycanlı-Şəkili olmasını bildirən heç bir nişanə qalmayıb.

Öz tariximizə, tarixi şəxsiyyətlərimizə sahib durmasaq milli dəyərlərimizə, milli sərvətlərimizə başqaları yiyələnəcək. Sosializm cəmiyyətin na vaxtsa çatacağı, arzu etdiyi və bəşəriyyət üçün labüt ictimai-siyasi fomasiyadır. Onun ideo-loqları, qurucuları tarixi şəxsiyyətlərdir. Onların hamısını silib atmaq, unutmaq olmaz. Dahilə deyib ki: "Keçmişinə güllə atanı gələcək topa tutacaq". Elə etmək lazımdır ki, gələcək nəsillər bizdən yaxşı əməlləri öyrənsinlər. Bütün dünya Paris Kommunasının fəliyyətini tarixdən öyrənir, həmin inqilabdan və iqilabçıların həyatından cildlərlə əsərlər yazırlar ki, gələcək nəsillərə örnək olsun. Biz isə olanların qədir-qiyəmətini bilmirik, onları qoruyub saxlamırıq. Bu əqidə, bu mənəviyyatla görəsən hara qədər gedəcəyik.

CİNGİZ ƏNVƏROĞLU  
"Qızıl qələm" mükafatı laureati

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
INFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ